

# Ermənistanın şərti sərhəddə fəallaşması təhlükəni artırır

Bütün bu məkrli oyunların məqsədi Azərbaycanı təxribata çəkməkdir

"ABŞ və Qərbin Ermənistana dəstəyi Azərbaycanla bu ölkə arasında sülh prosesinə böyük zərbədir.

Azərbaycan müharibənin başa çatdığını bəyan edərək Ermənistana ölkələr-arası münasibətlərin normallaşması üçün 5 baza prinsipinə əsaslanmış sülh təklifini irəli sürüb. Amma Ermənistan müharibənin başa çatlığı ilk zamanlar sülh danışqlarını dəstəklədiyini bildirəsə də, sonradan Qərbdən dəstək alıqca sülh prosesindən uzaqlaşmağa başladı".

Bu sözləri "Azərbaycan" qəzeti nə açıqlamasında Milli Məclisin deputati Azər Badamov deyib. Deputat bildirib ki, hətta 2022-ci ilin oktyabrında Praqada keçirilmiş görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini də bəyan etdilər. Amma Avropa İttifaqı ilk dövrde Ermənistanda 40 nəfərlik bir qrupdan ibarət monitorinq missiyasının yerləşdirilməsinə razılıq alsa da, sonradan Azərbaycanla razılışdırılmışdan bu missiyani uzunmüddətli edərək tərkibini 5 dəfədən çox artırdı. Aprelin 5-də Brüssel-də keçirilmiş ABŞ-Əİ-Ermənistən görüşü də Hayastana ruhlanması üçün yeni stimul verdi. Odur ki, həm görüş ərefəsində, həm də görüşdən sonra Ermənistən şərti sərhəddə təxribatları intensivləşdirib. "Son təxribatlar ABŞ, Əİ ilə Ermənistənən razılışdırıldığı ssenarinin tərkib hissəsidir. Qərb Ermənistənən atəşkəsi pozmaqla Azərbaycanı təxribata çəkməyi tapşırıb. Çünkü uzun müddət binokldan Azərbaycana baxaraq selfi çəkən Əİ-nin monitorinq qrupu fəaliyyət göstərdiyi ilk gündən ölkəmizə qarşı hər hansı bir faktı ortaya çıxara bilmədi. İndi Ermənistən Qərbdən aldığı tapşırıq əsasən, Azərbaycan tərəfini atəşə tutaraq cavab verməyimizi gözləyir ki, Əİ-nin missiyası həmin prosesi qeydiyyata alsın. Azərbaycan isə hələ ki, səbir nümayiş et-



dirir", - deyə Azər Badamov əlavə edib.

Deputat bildirib ki, Azərbaycan hər zaman olduğu kimi müharibənin tərəfdarı olmadığını bildirir. 5 aprel görüşü ərefəsində ABŞ-nin Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin dövlət başçımıza telefon zəngi zamanı da onlara Azərbaycanın Ermənistən hücum etmək planı olmadığını bildirib. Amma ölkəmizin bu mövqeyi onlara sərf ələmir. Ona görə də Ermənistənən atəşkəsi pozmaq tapşırığı verilib. Yəni ABŞ və Əİ hər vasiyyə ilə Ermənistəndə hərbi mövcudluqlarını reallaşdırmağa çalışırlar. Təbii ki, Azərbaycanın da səbri tükənə bilər. Əgər Ermənistən şərti sərhədimizdə atəşkəsi pozmaqdə davam edərsə və bu, ölkəmiz üçün tohlükə yaradarsa, cavabımız çox ağır olacaq. Onda Azərbaycan Ermənistən arxasında kimlərin dayandığına baxmayaçaq. "Dəmir yumruq" yenidən işə düşərsə, Ermənistənən faciəli günləri başlayacaq. Ona görə də Ermənistən hakimiyəti yaşadıqları son bir neçə ilin tarixinə nəzər salmalı və nəticə çıxarmalıdır.

A.Badamov vurgulayıb ki, Ermənistən işğal altında saxladığı Azərbaycan kəndlərini qaytarmalı və sərhədlərin delimitasiyası prosesinin sürətlənməsinə töhfə vermelidir: "Ermənistən birdəfəlik başa düşməlidir ki, Azərbaycan dövləti öz ərazisinin bir qarışını belə onlara güzətə getməyəcək. Ermənistən ABŞ və Əİ-yə arxalanaraq atəşkəsi pozaraq kəndlərimizi işğal altında saxlaya biləcəyini düşünürsə, böyük səhər və yol verir. Biz sülh və əmin-amanlıq istəyirik. Amma bu sülh və əməkdaşlığı ərazilərimizin bütövlüyü çərçivəsində istədiyimizi Ermənistən və havadarları unutmamalıdır".

**Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"**